


ÜLVI BÜNYADZADƏ: ƏDƏBİ ŞƏXSİYYƏTİ VƏ İRSİ



Ülvi Bünyadzadə
Tələt

Ülvi, "And"ın Azərbaycan xalqının milli azadlıq mübarizəsində əzəmətli himndir. 20 il yaşadın. Kişi kimi yaşadın, kişi kimi getdin. Sən bu xalqın azadlıq mübarizəsi yolunda ayılmaz bayraqı oldun. Qəhrəmanlıq tarixi oldun. Bu torpağın çorayı halalın olsun!

Ülvi, hansı duyğular ovqatında yaşadığın möhtəşəm "And"indan ballidir. Dediin mənada yaşamaq hər oğulun işi deyil ax! İllah da dünən bir-birinə çırılan vədəsində. Düşmən gülləni gözünə sıxlığı məqamda da, lap "ölüm" anında da.

Sənin sevib-əzizlədiyin kasibyanə aşyalarını, qələmini, yazı daftərini, kitablarını, hamidən gizlətdiyin – "cızma-qara" şeirlərini, hekayələrini, məktublarını, ingiliscədən çevirmələrinin əlyazmalarını – bütün ədəbi ırsını göz bəbəyim kimi saxlayıram. Ülvi, ötan "qara bayramlarının" aydınlığı yetsin sənə, mənə, cəmi Azərbaycana, bir də

*Qarabağı mənim dinim-imanım,
O torpağın nişanası, iziyam.*

"Mən, Bünyadzada Ülvi Yusif oğlu, həyatimdə ilk və son dəfə öz vicdanım qarşısında and içirəm: bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağımın qürurdan, qeyratdən yoğrulmuş adını müqaddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığımı, vicdanıma, məsləkime, əsil-nəcabətimə, damarlarında axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı "mən"imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çorayı mənə haram olsun, Vətən üzü görməyim!..

İmza: B. ÜLVI. 10.IX-89".

*Məni belə aciz görəmə qəbirda,
Qəbirda də Qarabağın özüyəm...
– deyən eşqina. Onda bir şeirini xatırlamamaq olmur:
Mən qorxmuram uzaq yola çıxməqdən,
Bu yolun
şaxtasından, soyugundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxməqdən,
Bu yolun acısından, ağrısından,
«Ölüm» adlı yuxusundan mən qorxmuram.*

Bu şeirini 1989-cu ildə hərbi xidmətdə olduğun uzaq, soyuq Sibirdə yazmışan, "Xətai" dərnəyi yaratdıqın şəhərdə. Azərbaycan milli azadlıq mübarizəsi tarixində bu duyğularıyla, düşüncələrlə, qətiyyətinla, Şəhid adınlı öz yerin var, Ülvi! Özü də an uca yerdə, an ülvi nöqtədə! 1969-cu ildə göz açdırın dədə-baba ocağın – Göyçə mahalının, Kəsəmən kəndin düşmən tapdağında qalandı dözmədin. Ürəyin qan ağladı. Qarabağda müharibə qıqlıcmıları közərndə coş-

dən. Bir vaxtlar sovet ordusunun Əfqanistan torpağına tacavüzü, bizim o müharibəyə yollanan oğullarımızın nakam aqibətini gözlərin öününe gətirdin. Topxana meşəsinin ağacları doğrananda Əfqanistan dağlarının əks-sədəsi qalbinə doldu: "Ömür yolu" poemanı yazdırın, hər sətir üstə titradın:

*Yox, yox, ulu torpaq,
Sənin uğrunda həmişə,
hər yerdə mərd olacaqıq.*

Qarib bir ruhun səsi uzaq Sibirdə hoyuna yetdi:
*Aman, qardaş, doğrudurmu, deyirlər,
Gecə-gündüz qan töküür yurdumda.
Qarabağın tarixini danırlar,
Məscid uçur, dam söküür yurdumda.*

Beləcə, Vətən duyğulu, yurd sevgili misraların, şeirlərin çoxdur. Bu şeirlərini, eləcə də "Qansızlar" povestini, bir çox hekayələrini, tərcümələrini oxuyanda gözlərim önündə poladdan tökmüş sərt baxışlı bir əsgər döñürsən. Ciddiliyindən, sərtliyindən, qətiyyətindən, cəsarətindən min ilin tökmə kişilərinə bənzəyirsən.

Amma, Ülvi, sənin həm də çiçək qalbin, şəhli sevgi hissələrin varmış. Gözəllərə biganə qalmayan qaynar baxışların varmış. Demə, eşq girdəbində çırpanın üzərin varmış:

*Bir qız gördüm – od baxışı,
Ortaböylü, uzunsaçı.
Mənə baxıb güldü, qaçdı –
Belə gülüş görməmişdim.*


Baxışı sənin qalbini titradən o bəxtəvar qız indi neynir, görəsan? Ömrünün köç karvanını qurmamış sevdiyin o gözələ yoxsa öz əlvidəni da demişdin?

*Bu yerlərdən bəhər çəği keçardik,
Çiçəklilikdən sənə çiçək seçardik.
Ovuc-ovuc bir çeşmə su içardik,
Ağ suyunda üzən buza, əlvida.*

Ülvi, belə Ülvi idin. Çiçək zərifliyi ilə tərpəşən şəhli misraların hər kasın üzərində yox yerdən sevgi hissələri oyadır. Bax onda, Ülvi, elə bəxtəvar olursan ki:

*Titrəyan dodağın şeir istayı,
Baxıb təmənnənə ay həsad çakır.
Yanır üzərində elə bir od ki,
Bu oda, atəşə yay həsad çakır.*

Səndən ayrılməq olmur, Ülvi, səndən doymaq olmur. Nə yaxşı sən dünyamızda olmuşan, indi də varsan, sabah da varsan. İnan, sən buna, Ülvi. Çünkü gələcək nəsil səni oxuyur, Səndən örnək götürür. Kök sənsən, budağın sabahki nəsil. Sən Azərbaycanın azadlığı uğ-



Bibisi Almaz Ülvi ilə, 1989

runda ömrünü, torpağını qızıl qanına boyadın. Qızıl qanına boyandın ki, gələcək nəsil azadlıq xoşbəxtliyini yaşasın. Bax, heç olmasa, o xoşbəxtlikləri üçün səni anacaqlar, səni sevəcəklər, Ülvi.

Ülvi Bünyadzadə Bakıda Şəhidlər xiyabanında (40-ci qəbir) dəfn olunub. O, həyatını Azərbaycan xalqının, Azərbaycan torpağının azadlığı uğrunda qurban verib.

İlk addımlarını poeziya alanında atıb. İlk şeiri "Qoşqar" Ədəbi Birliyinin təqdimatıyla matbuatda dərc olunmuşdu. Şeir dodaqdəyəzəşəkliyindədir: lirik, gözəl, bir az kövrək, bir az titrək, bir az həssas və yanğılı hissələrdən ibarətdir.

*Sayyaddan sayalanan,
Ahlı-nalalı ceyran.
Galdı sayyada sari,
Qaldı yaralı ceyran.*

Ülvinin bütün şeirləri, yazıları onun xarakteri ilə vəhdətdədir, bu, vətənə, torpağa, elə məhəbbət hissiliyə əlaqədardır. Ülvi ədəbi fəaliyyəti üzərində ciddi işləmişdir. Həmin illərin baharı olaraq bu gün əlimizdə onun zəngin, rəngarəng və orijinal ədəbi ırsı qalıb. Əsərlərinə ana xatt – vətən müqaddəsliyi, azadlıq duygusu və qeyratlı vətəndaş oğul obrazının tərənnümüdür. Şair qalbinə baş qaldıran milli azadlıq eşqinin müqaddəs yolda çarşılaşmaqla maşala dönəcəyinə inanır. Bu, 70 il ərzində gəldiyimiz "hamarlanmış yol"

yox, milli mənliyini təsdiqləyən,
vətən şərəfini ucaldan yol, cığır
olmalıdır.

*Hayat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik..*

— ideali ilə yaşayan şair 15 yaşında
için Vətənə üz tutub:

*Sən manım yolumda
bir maşal kimi
Yanırsan, — manı da
yandırmaq üçün.
Döyünen qəlbimin
yatın səsinə
Yuxudan oyatmaq,
çaxdırmaq üçün...*

— misralarını yaza da, mübarizə
yolunu seçdi. Bu, Ülvinin milli
vətəndaşlıq mövqeyini, qatiyyətini
sübut edirdi.

Ülvı arəb, fars, latin, özbək
dillərdə (sərbəst öyrənməklə)
yazıb-oxumağı, ingilis, rus dillerini
isə mükəmməl biliirdi. Və bunların
köməkliy ilə də tariximizə aid xeyli yazılı mənbələrlə tanış olmuşdu.
Xüsusi qeydlər, konspektlər dəftəri tutmuşdu. Bu qeydlər bəlkə də
gələcəkdə ən sanballı bir tarixi əsərin bünövrəsi idi.

Onda musiqi duyumu güclü idi. Təsadüfi deyil ki, bir çox milli
musiqi alətlərimizdə gözəl ifaları ilə məktəbdə keçirilən ayrı-ayrı
yiğincılarda, görüşlərdə müallim və şagird kollektivinin dərin
rağbatını qazanmışdı. O, qarmon, tar, saz, piano, kamancı və s.
musiqi alətlərindən çalmağı bacarırdı. Ülvinin musiqi istedadına hey-
ranlığını Naxçıvan Televiziya və Radio Şirkətinin sedri, şair Elman
Habib 1993-cü ildə yazdığı bir məqaləsində belə bildirir: "Ülvı. Onun
la qardaşlığında tanış olmuşduq. Qardaşımı Ülvinin əmisi Hüseyin
həkim qonşu idi. Ad gündəne, xudmani məclisimizdə hərə öz sözü-
nü deyirdi... kimsə dedi ki, Ülvı pianoda bir xalq mahnişi çəlsin. O,
utancaq-utancaq qalxıb piano arxasına keçdi. Ülvı həmin andan yad-
daşımıda yaşamağa başladı. 18 yaşı vardi. Qonur gözləri, çatılmamış,
qartal qanadları kimi garilmiş qara qışları ağbanız çohrasına
bir qədər kölgə salanda qəribə ciddi görkəm alardı. Məclisboyu
ağzını açıb bir kəlmə kəsməyan bu gəncin sinasi altında necə sırlı
xazına varmış, Allah! Bizim aşiq musiqisi, el havacatları pianoda
necə səslənəmiş, İlahi! Bayaqdan dillənməyi susub duran bu Ülvı
balanın ürəyi nə imiş, Tanrı? Barmaqları nə oyun elayırdı, "Göyçə
gülü"ndən başlıdı, "Divanı"ndan adladı, "İrəvan cuxuru"nda ayaq sax-
ladı. "Sarı tel"ləri bir-bir saydı, "Ayaq Saritel", "Orta Saritel", "Baş
Saritel", "Yanıq Kərami", "Köhnə Naxçıvan"... Aşiq havaları pianoda



Tələbə yoldaşları ilə birgə

dəyişdikcə ovqatımız da dəyişdi. O vaxt dəfələrlə kövrəldim. Ülvı
yadimdə beləcə qalib. 18 yaşında, biq yeri yenice tərləyən bir ca-
van, yeniyetmə kimi, bir də xalqımızın dərdini müdrikcəsinə ürəyinin
dilində danişan istedad sahibi kimi..."

Ülvinin tezliklə müstəqilliye qovuşacaq Vətənin gələcəyi
fürən bir vətəndaş arzuları, planları var idi. "Ancaq bir
yerdə birləşib mübarizə aparmaqla qalib gəlmək olar", —
deyə məktublarında, publisistik yazılarında, şeirlərində,
nəsrində ancaq bu cür duygularla yaşayırı.

1990-ci ilin 10 yanvar tarixində qələmə aldığı bir məqalədə
yazmışdı: "Azəri xalqının milli müstəqilliyi və demokratiya uğrunda
apardığı mübarizə bu gün özünün tarixa qanla yazılıcaq, əbadi
həkk olunacaq günlərini yaşıyor. Günü-gündən mövcud herbi-polis
rejiminin iç üzü açılıb-tökülür, onun birdəfəlik dağıılması üçün zəmin
hazırlanır. O da aydın olur ki, azərilərin indi tam çıpaqlığı ilə görünən
milli faciası on ilin, iyirmi ilin deyil, bir neçə əsrin bəhrəsidir".

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tarixində şəhid-şair
Ülvı Bünyadzadənin milli azadlıq mücahidi kimi öz yeri, öz uca taxtı
danılmazdır. Ali məqamın mübarək olsun, Ülvı!

Almaz Ülvı,
Filologiya elmləri doktoru

VƏTƏN ÜÇÜN ÖLMLƏLİYİK (sinif yoldaşlarına)

Biz öz ömür sazımızda
"Dilqəmi"ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.

Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağılayaraq
Biz həyatda gülməliyik.

Döyüslərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!

1982

ƏLVİDA (nəğma)

Deyirəm, vüsalın nə azmış ömrü,
Gedirəm, əlvida, gözəl, əlvida.
Gəlmışəm son dəfa biz qoşa gəzək,
Bizdən qalan qoşa izə, əlvida.

Bu yerlərdən bahar çağı keçərdik,
Çiçəklidən sənən çiçək seçərdik.
Övuc-ovuc bir çeşmə su içərdik,
Ağ suyunda üzən buza, əlvida.

Mən Ülviyəm, ülvı sözə aşiqəm,
Saf ürəyə, büssür üzə aşiqəm.
Gözərintək ala gözə aşiqəm,
Sevdiyim o ala gözə, əlvida.

"Əsgərlik şeirləri"ndən

Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolu
şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolu
acısından, ağrısından,
"Ölüm" adlı yuxusundan mən qorxmuram.

Yollar saysız,
Yollar sonsuz,
Yollar ötür
Dünənimdən,
bu günümüzən, sabahimdən
ötür-keçir.

Mən qorxmuram uzaq yola çıxmaqdan,
Çünki
dünyadakı bütün yollar
Anamın təndir evinin qabağından
ötür-keçir.

1989

Atama oğul deyiləm,
Anama oğul deyiləm.
Bu ocağın kor çırığı,
Yanmayacaq işığıyam.
Anam-atam zəmanədir,
Mən zəmanə uşağıyam.

1989

NOVRUZ BAYRAMI GƏLİR...

İldən bir gün ayrıldı — əlində yanın məşəl,
İldən bir gün ayrıldı — bütün günlərdən gözel.

Çinində yaşıl əba, gözlərində təbəssüm,
Sinəsində çiçəklər düzəlləp düzüm-düzüm.

Yeriyir min naz ilə, göylərin şəmi galır,
Ay ellər, pişvəz edin, Novruz bayramı galır.

Hanı yaşıl səməni, deyin, pişvəza çıxın,
Hanı qızıl kaməri, belini bərk-bərk sıxın.

Deyin, gülün bu gün, hey, kədər nədi, qəm nədi?
Qarı nənəm aş asib, köz üstündə dəmdədi.

Göylər durulan gündü, sular bulanan gündü,
Tonqallar ulduz kimi bir-bir qalanın gündü.

Bu bayramdan başlayır ilimizin baharı,
Arzumuzun baharı, elimizin baharı.

Bu bayramın eşqiyla qoy bəzənsin əsimiz,
Bu bayramın oduna yansın dərdi-sərimiz.

Bu bayramın gözüylə gələcəyə baxağın,
Bu bayramı gül kimi döşüməzə taxağın.

1987

BƏXTİM

Bir yuxu görmüşdüm əhalı çağında,
Gördüm ki, yoluma daş tökürt bəxtim.
Bir divar hörmüdü düməğ mərmərdən,
Lom salıb gördüm ki, hey sökür bəxtim.

Uzaqdan istəyir tuta əlimi,
Gözündə cəm edir kədəri, qəmi.
Köksündən vurulmuş pahlavan kimi
Gördüm ki, ümidsiz diz çökür bəxtim.

Ülviyəm, özümə yuva hördüm ki,
Bəxtimlə yaşayım axıra təki.
Səbəbin bilmədim, amma gördüm ki,
Bir uşaq səsiyle hönkürür bəxtim. ♦

Ülvı Bünyadzada